

# Uşaqlarda əlavə qidalanmanın verilmə vaxtı və ardıcılılığı

Uşaqların qidalanmasının düzgün təşkili onların psixo-fiziki inkişafının və xəstəliklərə qarşı rezistəntliyin formalaşmasında böyük rol oynayır. 1 yaşı qədər uşaqlar üçün tərtib edilən qidalanmaya aşağıdakılar aiddir: təbii qidalanma; süni qidalanma; qarışq qidalanma.

Təbii qidalanmaya ana südü daxildir.

İnek südü ilə müqayisədə yetkin ana südündə zülalın miqdarı aşağıdır, kiçik dispersli zülallar azlıq təşkil edir, tərkibində taurin var, amin tur-



şularının miqdarı çoxdur, yağların miqdarı inek südü ilə eynidir, lakin doymamış yağ turşuları çoxluq təşkil edir, omeqa -6 və omeqa-3 seriya yağ turşuları var, xolesterin və karbohidratların miqdarı çoxdur, beta laktosa və bifidum - faktor var. Kalsium-fosfor nisbeti 2:1-dir, dəmirin, misin, sinkin miqdarı çoxdur.

Doğulandan dərhal sonar uşaq ilk döşə qoyulmalıdır. Yenidoğulmuş uşaqlın döşlə əmizdirilməsi müddəti 25-30 dəqiqə olmalıdır.

4-6 aydan başlayaraq uşaqlara əlavə qidanın verilməsi məsləhətdir.

Uşaq həyatının ikinci yarım ilində tədricən ana südünün yeni qida məmulatları ilə əvəz etməklə qidalanma əlavə qidalanma adlanır.

Uşaqın ilk yarım ildə əlavə qidalanmasının vacibliyi uşaqın enerji və qida inqridientlərinə tələbatının artması ilə bağlıdır.

Əlavə qidalanma kiçik həcmle başlayaraq, yeni qidanın həcminin və qidanın qatılığının tədricən artırılması ilə verilməlidir.

Əlavə qida uşaqın gündəlik tələbatına uyğun kaloriyanı təşkil etməlidir. Süni qidalanan uşaqlara qidalar 1-1,5 ay tez verilir. Qarışq qidalanma doyuzdurulma məqsədi ilə verilir. İlkin

olaraq uşaq ana südü ilə qidalanır, daha sonra süni qida verilir. Bu ən çox ananın süd vezilərinin sekretor qabiliyyətinin azalması zamanı aparılır. İştahani saxlamaq üçün yeməklər arası uşaqa əlavə qida (xüsusilə şirniyyat) verilməməlidir. Qida inqridientlərinin kaloriliyi və keyfiyyəti yaşlılara uyğun seçilməlidir.

Məktəb yaşılı uşaqların qidalanmasında isə xüsusən meyvələrin verilməsinə diqqət yetirilməlidir.

Əlavə qidaların verilmə qaydası belədir:

-Meyvə şirələri 4-5 aydan başlayaraq 5-40 ml; 6 ayda 50-60 ml; 7 ayda 60-70 ml; 8 ayda 80 ml; 9 ayda 80 ml; 10-12 ayda 90-100 ml verilməlidir.

-Meyvə püresi 4-5 aydan etibarən 5-40 q; 6 ayda 50-60 q; 7 ayda 60-70 q; 8 ayda 80 q; 9 ayda 80 q; 10-12 ayda isə 90-100 q verilməlidir.

-Kəsmik 6 aydan etibarən 20-40 q; 7 ayda 40 q; 8 ayda 40 q; 9 ayda 40 q; 10-12 ayda 50 q verilməlidir.

-Yumurta sarısı 6 aydan başlayaraq ?(1@4) hissə; 7 ayda ?(1@4) hissə; 8 ayda ?(1@2) hissə; 9 ayda ?(1@2) hissə; 10-12 ayda ?(1@2) hissə verilməlidir.

-Tərəvəz püresi 4-5 aydan başlayaraq 10-150 q; 6 ayda 150 q; 7 ayda 170 q; 8 ayda 180 q; 9 ayda 180 q; 10-12 ayda isə 200 q verilməlidir.

-Siyiq 4-5 aydan başlayaraq 50-100 q; 6 ayda 50-100 q; 7 ayda 150 q; 8 ayda 180 q; 9 ayda 180 q; 10-12 ayda 200 q verilməlidir.

-Ət püresi 6 aydan başlayaraq 5-30 q; 7 ayda 50 q; 8 ayda 50 q; 9 ayda 50 q; 10-12 ayda isə 60-70 q verilməlidir.

-Qatıq 6 aydan etibarən 200 ml; 7 ayda 200 ml; 8 ayda 200-400 ml; 9 ayda 200-400 ml; 10-12 ayda isə 400-600 ml verilməlidir.

Uşaq doğulduğu gündən istifadə olunan heç bir qidalanma ana südünü əvəz ede bilməz.

Analar uşaqlarını döşlə əmizdirək səbəli olmalı, ana südünün süni qidalanma ilə əvəz olmasına tələsik qərar verməməlidirlər.

Uşaqların normal fiziki və əqli inkişaf üçün yaşa uyğun əlavə qidalar verilməli və verilmə qayadaları haqqında həkim-pediatr məsləhət verməlidir.

Nərgiz Hacıyeva,  
T.ü.f.doktoru, Azərbaycan  
Tibb Universiteti, II Uşaq  
xəstəlikləri kafedrası